

## Sürtkü yağlarına yeyilməyə və siyrlənməyə qarşı aşqarlar

**E.Ə. Nağıyeva, t.e.d.,  
N.N. Novotorjina, k.ü.f.d.,  
Q.A. Qəhrəmanova, k.ü.f.d.**  
Aşqarlar Kimyası İnstitutu

**Aşar sözler:** aşqarlar, sürtünmə, yeyilmə və siyrlənməyə qarşı, ditiofosfat, ditiokarbamat, molibdendisulfid.

DOI:10.37474/0365-8554/2022-08-56-63

e-mail: aki05@mail.ru

### Противоизносные и противозадирные присадки к смазочным маслам

Э.А. Нагиева, д.т.н., Н.Н. Новоторжина, д.ф.хн., Г.А. Гахраманова, д.ф.хн.

Институт химии присадок

**Ключевые слова:** присадки, антифрикционные, противоизносные, противозадирные, дитиофосфаты, дитиокарбаматы, молибдендисульфида.

Приведены общие сведения о различных органических соединениях – сульфидах, дисульфидах, дитиокарбаматах и молибденодержащих присадках, улучшающих смазывающие свойства смазочных масел.

Присадки, применяемые для улучшения смазывающих свойств масел, по характеру действия разделяются на антифрикционные, противоизносные и противозадирные.

Было изучено влияние структуры и состава различных химических соединений на противоизносные и противозадирные свойства масел.

Большой вклад в разработку технологии синтеза и исследование соединений, улучшающих смазывающие свойства масел, вносится сотрудниками Института химии присадок НАН Азербайджана.

### Antiwear and antiscoring additives to the lubricants

E.A. Nagiyeva, Dr. in Tech. Sc., N.N. Novotorzhina, PhD in Ch. Sc., G.A. Gahramanova, PhD in Ch. Sc.

Institute for the Chemistry of Additives

**Keywords:** additives, antifriction, antiwear, antiscoring, ditiphosphates, diticarbamates, molybdenum-sulphides.

The paper provides the general data on various organic compounds – sulphides, disulphides, diticarbamates and molybdenum-containing additives improving the properties of lubricants.

The additives applied for the improvement of lubricating properties of the oils by their characteristics are divided into antifriction, antiwear and antiscoring.

The effect of the structure and composition of different chemical compounds on antiwear and antiscoring properties of the oils has been studied.

The staff of the Institute for the Chemistry of Additives of NAS of Azerbaijan makes great contribution to the development of a technology of synthesis and research of the compounds improving the lubricating properties of the oils.

Müasir dövrdə maşınqayırmmanın inkişafı sürtkü yağlarına daha sərt tələblər qoyur. Baza yağlarının tərkibindən asılı olaraq onlara müxtəlif təyinatlı aşqarlar olaraq edilir. Onlara korroziyaya, oksidləşməyə qarşı aşqarlar daxildi ki, bunlar da yağların stabilşılığını artırır, detergent-dispersedici mühərriklərdə çöküntünü azaldır, depressor donma temperaturunu aşağı salır, antipen (köpüklənməyə qarşı) aşqarlar isə yağlarda köpüklənmənin qarşısını alır, eyni zamanda yeyilmə və siyrlənməyə qarşı antifriksion xassalara malik aşqarlar yağların yağılayıcı xassalarını yaxşılaşdırır.

Yağların asas istismar xassalarından biri onların yağılayıcılıq qabiliyyətindir, hansılar ki, metal səthinin yeyilmə və siyrlənmə xassaları ilə xarakterizə olunur. Tam yeyilmə və siyrlənməni aradan götürmək, ya da onu azaltmaq məqsədi ilə yağlar yüksək yağılayıcılıq qabiliyyətinə malik olmalıdır [1].

Yağların yağılayıcılıq xassalarını yaxşılaşdırmaq üçün istifadə edilən aşqarların təsiridə xüsusiyyətlərinə görə sürtünmə (antifriksiya), yeyilmə və siyrlənməyə qarşı aşqarlarla bölünməsi şartdır və aralarında kəskin sərhəd qoymaq çox çətindir.

Sürtünməyə qarşı aşqarlar sürtünmə indeksini azaldır, ya da stabillaşdırır, yəni yağılayıcılığı çoxaldır. Əvvəllər sürtünməyə qarşı aşqarlar kimi təbii piy, alifatik turşular, onların efişləri və duzları istifadə olundur.

Yeyilməyə qarşı aşqarlar normal rejimdə əsasən detalların səthində yağların adsorbsiya qabiliyyətini yüksəldir və ya tam aradan götürür. Lakin adsorbsiya təbəqələri bəzən sərt şəraitdə parçalanır ki, buna görə yağlara siyrlənməyə qarşı aşqar da olaraq edilir.

Siyrlənməyə qarşı aşqarlar yüksək gərginlikdə işlənən yağın böhran yükünü artırır, metal səthində qarışılıqlı kimyəvi təsirdə olaraq qoruyucu təbəqənin yaranmasına kömək edir və bəzi hallarda eyni zamanda yeyilməni aradan götürür.

Bir aktiv element saxlayan aşqarlar az effektli olduğuna görə nadir hallarda istifadə edilir. Sürtkü yağlarında istifadə olunan güclü siyrlənməyə qarşı aşqarlar tərkibində kükürd-fosfor, xlor-fosfor, kükürd-xlor və ya eyni zamanda üç elementi saxlayır.

Hazırda antifriksiya (sürtünmə) aşqarlarının sintezi sahəsində tədqiqat işləri aparılmış, çünki yeyilmə və siyrlənməyə qarşı aşqarlar həm də sürtünməyə qarşı xassalara malikdir.

Həm siyrləmə, həm də yeyilməyə qarşı aşqarlar bir qayda olaraq tərkibində S, N, P və Cl atomları saxlayan üzvi birləşmələrdir.

Yeyilmə və siyrlənməyə qarşı aşqarlar əsasən dişli çarxlarda, vintli və başqa ötürüculərdə, eyni zamanda cihazların yağılanması və başqa məqsədlərdə transmissiya yağlarında istifadə olunur.

Motor yağlarında oksidləşməyə, korroziyaya qarşı, detergent-dispersedici aşqarlarla yanaşı, komponent kimi yeyilməyə qarşı aşqarlar da istifadə olunur [2]. Yağların yağılayıcılıq xassalarını yaxşılaşdırın aşqar kimi kükürdsaxlayan üzvi birləşmələrin effektli təsiri bu birləşmələrin quruluşu ilə izah edilir.


Bələ ki, maddələrin tərkibində möhkəm rabitəli kükürd varsa, onlar sürtünmə şəraitində metallarla kompleks birləşmələr yaradır və yeyilməni azaldır, çox vaxt bu maddələr korroziyaya qarşı xassalara da malik olurlar.

Tərkibində zəif rabitəli kükürd olan maddələr isə yüksək temperaturda sürtünmə səthlərilə kimyəvi əlaqəyə girir və yağların siyrlənməyə qarşı xassalarını təmin edir.

Sulfid, disulfid, ksantogenat, triftiokarbonat, tio- və ditiokarbamatlar, kükürd saxlayan yüksəkmolekullu birləşmələr və başqları yeyilmə və siyrlənməyə qarşı aşqarlar kimi geniş tətbiq olunmuşdur.

Kükürdsaxlayan aşqarların ən çox tanınan növləri sulfid və disulfidlərdir. Bu məqsədlə korroziya və siyrlənməyə qarşı bis(alkilbenzil) disulfidlər sintez edilmişdir.


Bələ sürtünmə, korroziya və oksidləşməyə qarşı ABC-2 aşqarı alınmışdır.



Sürtkü yağları üçün siyrlənməyə qarşı sənayedə OTII aşqarı istehsal olunur. Bu aşqar tetramerpropilenin kükürdlaşması yolu ilə alınır.


Göstərilmişdir ki, dibenzilsulfid birləşmələri yeyilməyə qarşı yüksək xassəyə malikdir. Yeyilməyə qarşı aşqarlar kimi istifadə etmək üçün merkaptidlərin kükürd və alkilhalogenidlərlə spirt mühitində reaksiyasından simmetrik və qeyri-simmetrik disulfidlər alınmışdır. Müəyyən olmuşdur ki, şaxəli quruluşlu dialkildisulfidlər, normal quruluşlu disulfidlər nisbətən daha effektlidir [1].

Yeyilməyə qarşı aşqarlar kimi disulfidlərin mürəkkəb diefirlərini də tətbiq etmək olar. Onların ümumi formulu aşağıdakı kimidir:




Bu cür aşqarların yeyilməyə qarşı xassələri onların metalin səthində adsorbsiya olunması qabiliyyətindən asildir. Kənar tərəflərdə mürəkkəb efir, ortada isə disulfidin funksional qrupları yerləşən polyar maddələr daha yaxşı adsorbsiya olunur.


Ksantogenat aşqarlarından birincisi bis(amilksantogenat)polisulfiddir – Mezulfol-I.




Bu aşqar ikinci dünya müharibəsi zamanı Almaniyada istifadə edilmişdir [3]. Lakin onların korroziya aggressivliyi çoxdur, buna görə də bu aşqar etilenbis (amilksantogenat)la Mezulfol-II aşqarı ilə əvəz olunub.



Müxtələf dixloretan və ksantogenatlar əsasında L3-6/9, L3-23k, L3-24, L3-25k, L3-28 siyrilməyə qarşı effektli aşqarlar almışdır




Sərti olaraq "Ksantoli" adlanan birləşmələr yaxşı yeyilməyə və qismən siyrilməyə qarşı xassələrə malikdir



Ditiofosfat turşusunun metal duzları oksidləşmə, korroziya və yeyilməyə qarşı xassələrlə yanaşı, siyrilmə və pittinglərə qarşı da yüksək effektivlik olduğunu həm motor, həm də transmissiya yağlarında istifadə edilir.

Bu tip aşqarlar sırasına əsasən sink dialkil və dialkil(aril) ditiofosfat duzları daxildir.

Metalsaxlayan 0,0-dialkil- və di(alkilaryl)-ditiofosfatlar aşağıdakı sxem üzrə alınır:



"Yeyilməy" və siyrilməyə qarşı yüksəktəsirli, hətta sürkü yağılarının və hidravlik mayelərinin stabil oksidləşdiricisi olan çoxfunksiyalı aşqarlar kimi ditiofosfat turşusunun sink və kalsium duzları təklif edilir [Pat. USA 3773815].

Motor, transmissiya və hidravlik yağılarına sink və başqa metalların 0,0-dialkil- və di(alkilaryl)-ditiofosfatları və alkilfosfonatları DΦ-11, LANI-317, DΦ-1, VНИИП-360, VНИИП-354, МНИИП-22к və ЭФО yeyilməyə qarşı aşqarlar, həmçinin korroziya və oksidləşmə inhibitorları kimi geniş istifadə edilir [4].

Barium və kalsium ditiofosfatları DΦ-1 və МНИИП-22к oksidləşməyə qarşı olmaqla yuyucu aşqarlardır və zəif yeyilməyə qarşı xassələrə malikdir, sink ditiofosfatlar isə (DΦ-11, LANI-317 və ВНИИП-354) yüksək dərəcədə yeyilməyə qarşı aşqarlardır. Metal ditiofosfatların xassələrinə radikalın təbəti çox təsir edir. Aromatik radikal onların oksidləşmə xassələrini tamim edir, alkil radikalları olan metal ditiofosfatları isə dəha çox yeyilməyə qarşı xassələrə malikdir.


VНИИП-354 aşqarı – sink 0,0-di (alkilfenil) ditiofosfatdır. Tərkibində aromatik radikal olduğunu göstərən, onun yeyilməyə nisbatan korroziya və oksidləşməyə qarşı xassələri daha yüksəkdir. DΦ aşqarı (sink dialkilditiofosfat) isə yeyilməyə qarşı effektli aşqardır.

Fosforsaxlayan (fosfor tərkibli) aşqarların xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, orta dərəcəli yüksək səthin yeyilməsinin azaldıcılığının yüksək olduğunu artırır və sürütünmə səthinin hamar (ci-lalanmış) vəzifətinin yüksək olmasını tam təmin edir. Onların yeyilməyə qarşı təsir xassələri ditiofosfat turşusunun metal duzlarının tərkibində fosfor atomlarının miqdarı ilə əlaqədardır. Lakin kükürd atomları orta dərəcəli sürütünmə şəraitində yeyilmənin sağlı düşməsini təsir göstərmər, yalnız böhran şəraitində təsire başlayır. Onu da qeyd etmək lazımdır ki, belə hallarda tiol vəzifəyində olan kükürdlər effektlidir, nəinki tion halında olanlar.

Ditiofosfatların yeyilməyə qarşı təsiri molekulun tərkibində olan karbohidrogen radikallarının quruluşu və böyüklikündən müəyyən dərəcədə asildir, amma onların əsas təsir xarakteri haqqında hələ inдиya qədər tam fikir bildirilməmişdir.


L3-23k, OTPI, ABC-2 və DΦ-11 aşqarların müsbət cəhəti ondadır ki, saxlandıqda və uzun müddət işləndikdə suyun iştirakı olduğuna baxmayaq stabilidirlər.

DΦ-11 (sink dialkilditiofosfat) yeyilməyə qarşı keyfiyyətli aşqardır, yalnız mühərriklər işləyən zaman külli aşqar olduğunda görə detallara möhkəm təbəqə kül çökür. Belə halların olmaması üçün yeyilməyə qarşı effektli külsüz L3-306 aşqarı alınmışdır. Bu aşqar ditiofosfat turşusunun qələvi duzu ilə benzilxloridin qarşılıqlı təsirindən alınır.



Həm xarici, həm də yerli ədəbiyyatlarda sürkü yağılarına aşqarlar kimi ditiofosfat turşusunun tərəmələrinin tətbiqi haqqında çoxlu sayıda məlumatlar verilmişdir, bu cəhətdən ditiofosfat turşusunun efirləri və metal duzları xüsusi yer tutur.


Sürkü yağılarının eksploatasiya xassələrini yüksəltmək məqsədilə, çoxfunksiyalı fosfor və kükürdsaxlayan aşqarların ümumi formulu təklif edilmişdir [A.c. CCCP 303345].



R-alkil, aril və ya alkilaryl  $\text{C}_2-\text{C}_{12}$

Təklif edilən aşqar DΦ-11-dən fərqli olaraq daha universal xarakterlidir, belə ki, yağıların oksidləşməyə və yeyilməyə qarşı xassələrini daha çox yaxşılaşdırır.

Qələvi metal ksantogenatların və alkil- və arilxlorometil efirlərin, alkilxlorometilsulfidlərin, alkilmonoklorasetatlarının və fenolların  $\beta$ -xloretilefirlərinin qarşılıqlı təsirindən bir sıra ksantogen turşularının yeni efirləri alınmışdır





Burada R = alkil  $C_2-C_5$ , R' = alkil  $C_3-C_{10}$ , allil, propargil.

Efirlərin funksional xassaları və onların tərkibində effektiviyinin asılılığı da öyrənilmişdir. Müəyyən edilmiş ki, ksantogen turşusunun efirlərinin S-radikalına oksimetil-, tiometil- və oksikarbonilmelit qrupları mövcuddır ki, onların sinyrlılaşmış qarşı xassaları yüksəkdir.

İşdə sinnamilxlorid (fenilalilxlorid) əsasında alınmış tiokarbonat turşusunun törəmələrinin tədqiqi və rəsulmuşdur [5]. Birləşmələrin tərkibindən və quruluşundan asılı olaraq yağlayıcılıq xassaları öyrənilmişdir.

Reaksiyanın sxem:





Müəyyən edilmişdir ki, tiokarbonat turşuların  $S$  – sinnamilefirlərinin hamısı yüksək sinyrlılaşmış xassalarına malikdir.

Motor yağlarında dialkilfenolsulfoturşular kimi külsüz aşqarların yeyilməyə qarşı təsir effektivliyi öyrənilmişdir. Xüsusən, N-dialkilamid-2-hidroksi-3,5-dialkilbenzolsulfoturşular tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, bu (aşqarlar) birləşmələr yeyilməyə qarşı təsir xassasının görə külli şənəne aşqarlarına nəinki yaxındır, hətta bəzilərindən üstündür. Sürktü yağlarına külsüz, yeyilməyə qarşı və antifriksion aşqar kimi amidotitofosfatlar təkiflə etmişdir ki, bunlar da antifriksion və yeyilməyə qarşı xassalarına görə di(alkiləril) ditiofosfat turşusunun duzlarından üstündür.

Motor yağlarında 0,0-di(otkilifenol)N-dietilentriamintitofosfatın KT-2 sürtünmə şəmasında tədqiqat nəticəsində onun yeyilməyə qarşı və antifriksion təsir effekti göstərilmişdir.

İlk dəfə J.B.Suško əməkdaşları ilə motor yağlarında dialkilfenolsulfoturşuların amidlərinin yeyilməyə qarşı xassalarını tədqiq etmişlər. Onlar göstərmishlər ki, sintez olunmuş birləşmələrin keyfiyyəti aşağıdakı sıra ilə verilmişdir: alkilfenolsulfoturşuların duzları > alkilfenolsulfoduzların amidləri > salisil turşuların amidləri. Bu birləşmələrin səthi aktivliyinin azalması, onların quruluşları ilə təyin edilir [6].


Tərkibində trixlormetil qrupu saxlayan birləşmələr sinyrlılaşmış qarşı çox effektli aşqarlardır. Buna görə fenolların trixlorkilefirləri almışdır.



Pentaeritrit trixlsorsık turşusu ilə eterifikasiyasından IXPI-9 aşqarı  $\text{C}(\text{CH}_2\text{OCOCl})_4$  (xloru 59 %), pentaeritrit trixlsorsık və sintetik üzvi turşuların qarşığı ilə eterifikasiyasından – IXPI-9y aşqarı –  $\text{ROCOCH}_2 - \text{C}(\text{CH}_2\text{OCOCl})_3$  (xlor 35 %) almışdır. Sintez edilmiş effirlər yağıñ korroziyasını artırmadan sürktü yağlarını yeyilməyə qarşı xassalarını yaxşılaşdırır.

Aşqarlar Kimyası İnstitutunda H.R.Həsənzadə və başqa əməkdaşlar tərafindən uzun müddət ərzində aparılan məqsədönlü tədqiqatlar nəticəsində yüksək yağlayıcılıq effektinə malik olan kükürd və azot IXPI-14A (S-allil-N1N-dietilditiokarbamat) və IXPI-14M (S-metallil-N1N-dietilditiokarbamat) aşqarları almışdır.

Bu aşqarlar allilxlorid (və ya metallilxlorid) və natrium dietilditiokarbamatın qarşılıqlı təsirindən aşağıdakı sxem üzrə almışdır.





R-H (IXPI-14A); R –  $\text{CH}_3$  (IXPI-14M)

İlk yaranan, istehsal və tətbiqə qədər gedib çatan IXPI-14A aşqarı olmuşdur [A.c 525326, 04.11.74]. Bu aşqar Sumqayıt Aşqarlar zavodunda sınıqdan keçirilmişdir. IXPI-14A aşqarından istifadə etməklə müxtalif markalı avtomobilər, hərbi texnika üçün TAD-17IXPI universal transmissiya yağı, TAD-10IXPI qış transmissiya yağı və s. yağlar işlənməyi istifadə üçün buraxılmışdır. 1990-ci ilə Yaroslavl Neft Emalı zavodunda (Rusiya) IXPI-14M aşqarı istehsalına başlanılmışdır [A.c. 1761748AI, 09.08.1990].

IXPI-14A və IXPI-14M aşqarlarından istifadə etməklə yaradılmış yağların və tətbiqə tövsiyələrinin çoxu Rusiyada tapılmışdır.

Ödəbiyyatda göstərilmişdir ki, hidrosialkilbenzil- və alliloksibenzildiizopropilditiofosfat turşularının effirləri həm transmissiya, həm də motor yağlarında yüksək yeyilməyə qarşı xassələrə malikdir [7].



Hidrosialkilbenzildiizopropilditiofosfat effirləri

Son illər sürktü yağlarına yeyilməyə qarşı aşqarlar kimi tərkibində molibden, qrafit və s. bərk yüksək dispers əlavələr tədqiq edilmişdir. Yağlara əlavə etdikdə kolloid molhlulu əmələ gətirən aşqarlardan fərqli olaraq, bu əlavələr yağlarda həl olmur və bərk fazada əmələ gətirir.

Bərk əlavələr arasında yüksək sürktü qabiliyyətinə, metal səthlərdə yaxşı adgeziyinə və az qatılıqda yüksək effektivliyinə görə molibden disulfid dəha çox yayılmışdır.

Molibdendisulfid həl 50 l əvvəl yüksək temperatura davamlı sürktü materialı kimi tədqiqatçıları məraqlandırır.



Məlumud ki, neft və sintetik yağların tərkibinə  $\text{MoS}_2$  əlavə etdikdə onların oksidləşməyə qarşı davamlığını artırır və uzun müddət oksidləşmə prosesində turşu odədi və özlülüğün artması azalır.

Molibdendisulfidin yaxşı sürktü xassası onun quruluşu ilə əlaqadardır [8]. Belə ki, birləşmə terminodinamik stabilliyə malikdir.  $\text{MoS}_2$  elə quruluşa malikdir ki, yaxın yerləşən kükürd atomlarının təbəqələrinin əmələ gətirdiyi üçbucaklı prizmatik boşluqlarda molibden atomları yerləşir. Bu təbəqələr arasında qarsılıqlı təsir qüvvəsi zəif Van-der Waals qüvvəsi yaradır ki, bu da  $\text{MoS}_2$ -da eyni qrafit kimi yağlayıcılıq xassası verir. Belə ki,  $\text{MoS}_2$  suspensiyzını yaşa əlavə etdikdə detalların yeyilməsinin qarşısının alınması effekti sərhəd səthlərin sürtünmə şəraitində metalin səthində qoruyucu təbəqənin əmələ gəlməsi ilə izah olunur.

Qeyd etmək lazımdır ki, molibdendisulfid həmişə müsbət nəticələr vermir. Onlar müsbət nəticələri təkə polyar olmayan mühitdə verir [1].


Görünür polyar birləşmələr molibdendisulfidin metalla kontaktda olmasına və möhkəm yağı təbəqəsinin əmələ gəlməsinə imkan vermir.

Mülliflər yağı həll olan molibdensaxlayan üzvi birləşmələri şərti olaraq üç qrupa böllür: ditiofosfat, ditioxkarbamat törəmələri və başqa kimyavi siniflərin birləşmələri. Bu birləşmələr içərisində müüm yer tutan Mo-nin ditiofosfat (DTF) və ditioxkarbamat (DTK) birləşmələridir [1].



Burada X = O ya da S  
Birləşmələrin yağlıarda həllolma dərəcəsini artırmaq məqsədilə onların tərkibinə alkil radikalı kimi 2-etylheksil qrupu daxil edilmişdir [9].

Bu birləşmələrin analizi göstərmişdir ki,



Mo-nin dialkilditiokarbamat kompleksinin sintezi çoxsaylı ədəbiyyatlarda müxtəlif quruluşlarda verilir [10].

Geniş temperatur intervalında universal təsirə malik olmayan və yalnız nisbətən məhdud temperatur diapazonunda effektli olan üzvi birləşmələrdən (aşağırlardan) bərk əlavələr daha effektli olaraq, yağların yeyilməyə qarşı xassələrini yaxşılaşdırır.

Azot-, kükürd- və fosfor-titanyum liqandları olan Mo kompleksi Vanderdilt (USA), Chemtura (USA), Kvalitet (Rusiya) kompaniyalarında istehsal olunan avtomobil sürətkü yağlarının kommersiya aşqar paketlərinə daxil edilmişdir [11].

Hazırda bu istiqamətdə tədqiqatlar Aşqarlar Kimyası İnstitutunda davam etdirilir. Sürətkü yağlarının 1,3-dioksolanın xlor- və kükürd törəmələri, müxtəlif qliserin törəmələri və s. aşqarlar sintez və yağlayıcı aşqarlar kimi tədqiq edilmişdir [12, 13].

#### Ədəbiyyat siyahısı

1. Куліев А.М. Химия и технология присадок к маслам и топливам. – Л.: Химия, 1985, 312 с.
2. <https://neftegaz.ru/tech-library/energoressursy-toplivu/474570-prisadki/>
3. Исламлова Н.Д., Османов У.О. Развитие химии присадок к смазочным маслам / АН Азербайджана ИХП. – Баку: Элм, 1992, 237 с.
4. Виноградова И.Э. Противоизносные присадки к маслам. – М.: Химия, 1972, 272 с.
5. Мустафаев Н.П., Куліева А.М., Рамазанова Ю.Б., Мустафаев К.Н., Новоторжина Н.Н. S-циннамиловые эфиры тиоугольных кислот в качестве присадок к смазочным маслам // Журнал прикладной химии, 2008, № 8, т. 81, с. 1442-1448.
6. Сушкин Е.Б., Белов П.С., Трофимов В.А. Эффективность противоизносного действия маслорастворимых амидов алкилфенол-сульфокислот // Химия и технология топлив и масел, 1983, № 5, с. 36.
7. Новоторжина Н.Н. Синтез и исследование метилзамещенных эфиров ди-, тритиоугольных и дитиофосфорных кислот в качестве присадок к смазочным маслам: дис. канд. хим. наук, 1988, 74 с.
8. Hare P.A.J.O., Benn E., Cheng F.Yn., Kuzmucz G. // Chem J. Thermodyn, 1970, v. 2, p. 797.
9. Займовская Т.А., Кузьмина Г.Н., Дзюбина М.А., Паренаго О.П. // Изв. АН СССР Сер. хим., 1991, № 2151.
10. Sakurai T., Okabe H., Isoyama H. // Bul. Japan Petr. Inst. 1971, v. 13, p. 243.
11. Паренаго О.П., Кузьмина Г.Н., Займовская Т.А. Серосодержащие соединения молибдена как высокоэффективные присадки к смазочным маслам // Нефтехимия, 2017, т. 57, № 4, с. 367.
12. Мустафаев Н.П., Новоторжина Н.Н., Мусаева Б.И. и др. Синтез новых хлорпроизводных 1,3-диоксолана и получение на их основе противозадирных присадок // Мир нефтепродуктов, 2020, № 3, с. 36-41.
13. Мустафаев Н.П., Новоторжина Н.Н., Исламлова Г.Г. и др. Синтез новых бис(2,2-диалкил-1,3-диоксолан-4-ил-метил)сульфидов на основе производных глицерина и исследования их в качестве присадок к трансмиссионным маслам // Нефтепереработка и нефтехимия, 2019, № 10, с. 39-42.

#### References

1. Kuliyev A.M. Khimiya i tekhnologiya prisadok k maslam i toplivam. – L.: Khimiya, 1985, 312 s.
2. <https://neftegaz.ru/tech-library/energoressursy-toplivu/474570-prisadki/>
3. Ismaylova N.D., Osmanov U.O. Razvitiye khimii prisadok k smazochnym maslom / AN Azerbaidzhana IKHP. – Baku: Elm, 1992, 237 s.
4. Vinogradova I.E. Protivoiznosnye prisadki k maslom. – M.: Khimiya, 1972, 272 s.
5. Mustafayev N.P., Kuliyeva A.M., Ramazanova Yu.B., Mustafayev K.N., Novotorzhina N.N. S-tsinnamiliyev efiytiougol'nykh kislot v kachestve prisadok k smazochnym maslom // Zhurnal prikladnoy khimii, 2008, No 8, t. 81, s. 1442-1448.
6. Sushko E.B., Belov P.S., Trofimov V.A. Effektivnost' protivoiznosnogo deistviya masloraствorimykh amidov alkilfenol-sul'fokislot // Khimiya i tekhnologiya topliv i masel, 1983, No 5, s. 36.
7. Novotorzhina N.N. Sintez i issledovanie metilameshchennykh efirov di-, tritiogol'nykh i ditiosformykh kislot v kachestve prisadok k smazochnym maslom: diss. kand. khim. nauk, 1988, 74 s.
8. Hare P.A.J.O., Benn E., Cheng F.Yn., Kuzmucz G. // Chem J. Thermodyn, 1970, v. 2, p. 797.
9. Zaimovskaya T.A., Kuz'mina G.N., Dzyubina M.A., Parenago O.P. Izv. AN SSSR Ser. khim. 1991, No 2151.
10. Sakurai T., Okabe H., Isoyama H. // Bul. Japan Petr. Inst. 1971, v. 13, p. 243.
11. Parenago O.P., Kuz'mina G.N., Zaimovskaya T.A. Serosoderzhashchie soedineniya molibdena kak vysokoeffektivnye prisadki k smazochnym maslom // Neftekhimiya, 2017, t. 57, No 4, s. 367.
12. Mustafayev N.P., Novotorzhina N.N., Musaeva B.I. i dr. Sintez novykh khlor proizvodnykh 1,3-dioksolana i poluchenie na ikh osnove protivozadirnykh prisadok // Mir nefteproduktov, 2020, No 3, s. 36-41.
13. Mustafayev N.P., Novotorzhina N.N., Ismailova G.G. i dr. Sintez novykh bis(2,2-dialkil-1,3-dioksolan-4-il-metil)sul'fidov na osnove proizvodnykh glitserina i issledovanie ikh v kachestve prisadok k transmissionnym maslom // Neftpererabotka i neftekhimiya, 2019, No 10, s. 39-42.